

44/80

Y-92

RAFIQ YUSİFOĞLU

**UŞAQ
ƏDƏBİYYATI**

Dörslik Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Məktəbəqədər təbiye və ibtidai məktəb" bölməsinin qərarı (17.04.2002-ci il, protokol №2) və Azərbaycan Respublikası Təhsil Nazirinin 07.05.2002-ci il tarixli əmri ilə (qrif 433) təsdiq edilmişdir.

M.F.Ağayılov adına
Azərbaycan Milli
Kitabxanası

**Bakı
Şirvannəşr
2006**

240145

Su oldu, axdı getdi!

TOFIQ MAHMUD (1931 - 1997)

Təbiət hadisələrinə şair gözü ilə baxıb, onu poetik lövhələr vasitəsi ilə balaca oxuculara çatdırma bilmək üçün yazıçı həm təsvir obyektiనı hərətərlə öyrənməli, həm mövzuya uyğun bədii forma tapmağa çalışmalı, həm də uşaqların yaş xüsusiyyətini mütləq nəzəre almalıdır. Həyatını uşaq ədəbiyyatına həsr edən Tofiq Mahmudun yaradıcılığına nəzər salarkən görürük ki, o, məhz bu istiqamətdə yaradıcılıq axtarışları aparmış, xeyli uğurlar qazanmışdır.

Mehdiyev Tofiq Mahmud oğlu Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsilini Bakıda başa vuran Tofiq Bakı Dövlət Universitetinin filologiya fakültəsinin qəbul olunmuşdur, 1954-cü ildə oranı bitirmişdir. Əmək fealiyyatına maarif nazirliyində metodist kimi başlayan T. Mahmud 1958-ci ildən 1961-ci ildək "Azərbaycan müəllimləri" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş, 1961-ci ildə tale onu "Göyərçin" jurnalına aparıb çıxarmışdır. O vaxtdan T. Mahmud vəzifə e-tibarılı pille-pille yüksəlmış, ədəbi işçi vezifəsindən baş redaktor vezifəsinə qədər müxtəlif işlərdə çalışmışdır. 1997-ci il aprel ayının 4-də Bakıda vəfat etmişdir.

Tofiq Mahmudun əsərlərinin mövzusu rongarəngdir. Onun balaca qəhrəmanları daha çox gəzməyə, görməyə, şahidi olduqları hadisələrin mahiyyətini öyrənməyə həvəs göstərirlər. Hiss olunur ki, şair görüb-duyduğu, müşahidə etdiyi hadisələri qələmə alır. Elə buna görə də onun şə'rələri təbiiyi, həyatiliyi ilə diqqəti cəlb edir.

T. Mahmudun uşaq psixologiyasına yaxından bələdliyi onun şə'rələrinin müvəffəqiyyətini tə'min edən başlıca cəhətlərdən biri kimi yadda qalır. Bu baxımdan "Apar məni", "Ehey, durnalar", "Çiçek gətirdi", "Evde tokdu", "Hirsənən oğlan", "Şə'r sevən qız", "Dəfçalan", "Uzunburun" və s. bu qəbilədən olan şə'rələr maraq doğurur. Ona görə ki, bu əsərlərdə şair hadisələrə təsvir etməklə yanaşı öz balaca qəhrəmanlarının bədii portretlərini də yaratmağa çalışır və əsasən məqsədində nail olur. Digər tərəfdən təbii, hadisələrin özündən doğan humor bu şə'rələrin bədii dəyərləri xeyli artırır, onları oxunaqlı edir.

Susan kimi dəf,
Alıqla doldu
Har yan, hor torof...
Çıxdı bu zaman
Dəfin dalından
Elə dəf boyda
Çıqqılı oğlan...

Yaxud, "Şə'r və şar" şə'rində nəzər salaq. Burada səhnəyə çıxan uşaqın elindəki şərin gözlənilmədən partlaması, salondakı gülüş, uşaqın çəşib özünü itirməsi, özünü ələ alıb şə'rəi əzbər söyləməsi, daha sonra cərgələr arasında bir neçə şərin partladılması çox təbii, inandırıcı boyalarla eks olunmuşdur.

Tofiq Mahmudun bə'zi əsərlərində uşaqın özünün bədii obrazı yoxdur, lakin həmin şə'rlerdə təsvir olunan hadisələr balaca oxucunun diqqətini cəlb edir. "Xoruzlar", "Yüklü ari", "Küsən bulud", "Bir torba qoz", "Ayı balası", "Çəpişin hay-küyü", "Dovşanın beşi" və s. bu kimi şə'rələrin simvolik qəhrəmanları öz məzəli hərəkətləri, danışqları, qəribə mühakimələri ilə uşaqların özlərini xatırladırlar.

Doğma diyarı sevdirmək, onun keçmiş, bu günü və gələcəyi haqqında maraqlı mə'lumat vermək uşaq ədəbiyyatının qarşısında duran başlıca vəzifələrindər. Bu həqiqəti dərinində dərk edən şair Azərbaycanın şəhərlərinin, kəndlərinin poetik xəritəsini yaratmağa çalışır. O, balaca qəhrəmanlarını Kəlbəcərə, İsmayılliya, Girdimançay sahillerinə, Lahicə, Basqala, Qara nobura, İçərişəhərə, Nabranı, Gəncəyə, Göygölə.., qiyabi səyahətə aparır. Şair təsvir etdiyi bu yerlərin xarakterik cizgilərini ön plana çəkmək yolu ilə getməyə çalışığından onun həmin mövzuda yazdığı əsərlər maraq doğurur.

Tofiq Mahmudun yaradıcılıq nümunələri içərisində təbiətə həsr olunmuş şə'rələr çoxluq təşkil edir. Bu yazıların lirik qəhrəmanları təbiətə six temasda təsvir olunurlar. Şair öz oxucularını meşə yolu ilə, cığırlarla səyahətə aparır, bu "yaşıl xəzinə"nin hər ağacı, hər kolu, otu, yarpağı, çiçəyi, meyvəsi, məməni, torpağı haqqında mə'lumat verir.

Bu, işqli meşədir,
Yaraşıqlı meşədir.
Hor ağacdə hor yarpaq,
Bir çiraqdır, bir çırraq.
Neçə işqli rong var,
İşlərləndən çələng var.
İşığı vardır, bilin,
Nərgizin, qoronsuin!

"Göyqurşaqının rəngləri" nağılında qövsi-qüzəhin necə yaranması poetik lövhələrlə canlandırılır. "Su zanbağının nəğməsi" nağılında isə su zanbağı, çinar və buludun simvolik obrazı yaradılmış, insanlar arasında saf, təmiz məhəbbəti, sədəqəti təbliğ etmək məqsədi qarşıya qoyulmuşdur. Nağıldakı lövhələr canlıdır, cəzibədardır. Su zanbağının gözəlliyini heyranlıqla tərənnüm edən şair onu su üstüne səpələnmiş bir ovuc qara, ağ yelkənə bənzədir.

T. Mahmud tabiatı duyan, onu vurğunluqla tərənnüm edən, hər otu, hər çiçəyi, yarpağı, ağacı, meyvəni, quşu, böcəyi xarakterik cizgilər vasitəsi ilə balaca oxucularına təqdim edən şairlərimizdəndir. Bu baxımdan, onun "Meşənin rəngləri" adlı poeması daha çox diqqəti cəlb edir. Bədii sözün qüdrətinə arxalanan şair məşənin müxtəlif, bir-birinə bənzəməyən lövhələrini yaradır. Bu lövhələr təz-tez deyişdiyindən təsvirlər yorucu tə'sir bağışlamır. Şair gah yağışlı, gah dumanlı-çısqınlı, gah günəşli havalarda, gah səhər, gah günorta, gah axşam, gah da gecə vaxtı oxucunu meşəyə qiyabi səyahətə aparır. Ayrı-ayrı, bir-birinə bənzəməyən lövhələr hamısı birlikdə məşəni tam təsəvvür etmək imkanı yaradır.

"Abşeronun sahilleri" poemasında Orxan və Süsənin yadda qalan bədii
obrazi yaradılmışdır. Şair Abşeronun özünəməxsus gözəlliklərinə bu balaca
qəhrəmanlarının gözü ilə baxmağa çalışmış, hadisələrə maraqlı, uşaq xarakte-
rinə uyğun bədii forma tapa bilmüşdür.

Tofiq Mahmudun istər Azərbaycan, istərsə də digər dillərdə xeyli əsər-
lori çap olunmuşdur. Biz onu həm şair, həm nasir, həm dramaturq, həm publi-
sist, həm də tərcüməçi kimi tanıyırıq.

Tofiq MAHMUD

EHEY...DURNALAR...

Ehey...chey... durnalar,
Qollanmı açıram,
Sizinlə uçmaq üçün
Arxanızca qaçıram.

Ehey... chey... durnalar,
Bir anlıq dala baxın,
Məni yerdən götürün,
Cərgonızə baxın!...

Ehey... chey... durnalar,
Qanad açmaq istərim.
Məni də bu göy üzüno
Qalxıb uçmaq istərim.

Ehey... chey... durnalar,
Sizi izleyəcəyəm.
İndi qaçıdım yerdə
Sizi gözəloyəcəyəm.

PAPAQLAR

Meşdə, ağaclarда
Qara-qara papaqlar
Saxlayır yuvaları -
Papaqlar budaqlar.
Tökülüb papaqlara
Çoxlu-çoxlu yarpaqlar.
Onları görsələr də,
Əl uzatınır usaqlar.
Çünki quşlar papaqla
Bala çıxaracaqlar.

LAHIC USTALARI

Çoxdandır heyran qoyub
Obalan, elli, rı,
Lahic ustalarının
İşləri, eməlləri.
Buyur, dağ kəndində gəl.

Hansı höyətə girsən,
Burda zavoda bənzər
Qaynar hayət görərsən...,
Qarşılıyalar ustalar
Soni gürlər baxışla.
Tanış edər vurdüğü
Neço-neço naxışla.
Görərsən ki, onların
Qızıldandır olları,
Min tə'rifə layiqdir
İşləri, eməlləri.
Çox böyükdür qüdrəti
Lahic ustalarının.
Dünya gozir şöhrəti
Lahic ustalarının.

YAĞIŞ YAĞIR DƏNİZDƏ

Damlalar nize-nizə,
Yağış yağır dənizə.
Su üstü çopur-çopur,
Hər damla suya hopur.
Üstü inci dolu sap
Göydən asılıb qalır.
Gətirmir bu yüke tab,
Dəniz üstü qırılr.
Gah toyvara yaradır,
Gah fəvvəra yaradır.
Dənizdən buxar kimi
Uşub, qucur gəyləri,
Köçəri quşlar kimi
Bu gün qayıdır geri.
Qayıdır dəste-dəsto,
Şənlonır dəniz üstə,
Bu quş - damla necə çox,
Sayı-hesabı da yox...
Bəlkə gəzir dən izi,
Ela döyür dənizi.
Köçəri quş - damlalar,
Çalar sənki laylalar.
Bu da xoş golir biza,
Yağış yağır dənizə...

ÜFÜQLƏR

Üfüqlər gah bozarır,
Üfüqlər gah qızanır.
Gah gümüş kimi parlaq,
Gah di mavi, sari, ağı.
Çəmən kimi min cürə
Rəngə çalır üfüqlər.
Bəlkə şəhər çağından,
Bəlkə axşam çağından,